

«2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nda nəzərdə tutulmuş və «Aqrolizinq» ASC-nin fəaliyyət dairəsinə aid olan tədbirlərin 30.12.2014-cü il tarixinə icra vəziyyəti haqqında

MƏLUMAT

S/s	Tədbirin adı	İcraçı təşkilatlar	İcra müddəti	Tədbirin icrası ilə əlaqədar görülmüş işlər	Tədbirin icrasının qiymətləndirilməsi			Tədbirin qismən icra edilməsi və ya edilməməsinin səbəbləri
					Tam icra olunub	Qismən icra olunub	İcra olunmayıb	
1	2	3	4	5	6	7	8	9
1.6.9.	"Aqrolizinq" ASC vasitəsilə kənd təsərrüfatı məhsulları istehsalçılarına damazlıq düyələrin və texnoloji avadanlıqların güzəştli şərtlərlə satılmasının dəstəklənməsi	KTN YİH	2011 2015	Respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində əhalinin ət və süd məhsullarına tələbatını daha dolğun ödəmək, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının və damazlıq işinin səviyyəsinin yüksəldilməsinin vacibliyini nəzərə alan "Aqrolizinq" ASC hesabat dövründə tələbatın həcmi nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2014-cü il tarixli 537 nömrəli və 20 noyabr 2014-cü il tarixli 884 nömrəli Sərəncamları ilə Prezidentin Ehtiyat Fondundan Səhmdar Cəmiyyətə ayrılmış 23.5 mln manat büdcə və 9.33 mln manat təkrar istifadə vəsaiti hesabına xaricdən 32.83 mln manat dəyərində 11106 baş, o cümlədən 9900 baş Holştin-friz və 1206 baş Simmental cinsli damazlıq heyvanların və 5200 baş xırda buynuzlu (qoyun və keçi) damazlıq heyvanların		+		İcrası davam edir

			<p>alınması üçün müqavilələr bağlanmışdır.</p> <p>Cari ilin hesabat dövründə Səhmdar Cəmiyyət tərəfindən müqavilə şərtlərinə uyğun olaraq 927 baş Holştin-friz cinsli damazlıq heyvanların, 2526 baş, o cümlədən 1615 baş Saanen cinsli damazlıq keçilərin, 911 baş Asaf cinsli damazlıq qoyunların və 2013-cü ildə bağlanmış müqavilələr üzrə qalan 4.94 mln manat dəyərində 1991 baş Holştin-Friz cinsli damazlıq heyvanların və 0.57 mln manat dəyərində 710 baş Saanen cinsli xırda buynuzlu heyvanların (keçilərin) respublikaya gətirilərək dəyərində 50 faiz güzəştə 3 il müddətinə məhsul istehsalçılara lizinq yolu ilə satılmışdır.</p> <p>Qulluğun keyfiyyətindən və yem bazasından asılı olaraq birinci doğuşda 25-30 litr, ikinci-üçüncü doğuşdan sonra isə hətta 40-50 litrə qədər süd vermək qabiliyyətində olan bu heyvanlar respublikada heyvandarlığın inkişafına, həm də yerli heyvanların cins tərkibinin yaxşılaşdırılmasına müsbət təsir göstərməkdədir.</p> <p>Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2014-cü il tarixli 54s nömrəli sərəncamı ilə təsdiq edilmiş 2014-cü il dövlət büdcəsindən "Aqrolizinq" ASC-yə ayrılmış 35,0 mln manat vəsaitin istifadə istiqamətləri üzrə bölgüsündə texnoloji avadanlıqların alınmasına maliyyə vəsaiti nəzərdə tutulmamışdır.</p> <p>Bununla yanaşı, "Aqrolizinq" ASC tərəfindən hesabat dövründə 1.06 mln manat dəyərində, o cümlədən müqəddəs Qurban Bayramına hazırlıq çərçivəsində heyvanların kəsilməsi üçün avadanlıqlarla</p>				
--	--	--	--	--	--	--	--

				bağlı bölgələrdən daxil olmuş tələbatın həcmi dəqiqləşdirilməklə Cəmiyyətin təkrar istifadə vəsaiti hesabına 0.396 mln manat dəyərində 1 dəst mobil tipli kəsimxana avadanlığının və 0.66 mln manat dəyərində müxtəlif təyinatlı texnoloji avadanlıqlar üçün komplektləşdirici məmulatların alınması məqsədi ilə müvafiq müqavilələr bağlanmış, onlardan 1 dəst mobil tipli kəsimxana avadanlığının respublikaya gətirilməsi təmin edilmişdir.				
1.6.15	Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təmin edilməsi işinin yaxşılaşdırılması və özəl aqroservis xidmətləri şəbəkəsinin genişləndirilməsi	KTN	2011 2015	<p>Qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə bölgələr üzrə məhsul istehsalçılarının Cəmiyyətin fəaliyyəti ilə bağlı tələbatlarının həcmi müəyyənləşdirilmiş, bu məqsədlər üçün 2014-cü ilə dövlət büdcəsindən ayrılmış 35.0 mln manat vəsaitinin istifadə istiqamətləri üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırılmış bölgüsü Nazirlər Kabinetinin 27 fevral 2014-cü il tarixli 54s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.</p> <p>Səhmdar Cəmiyyətin qarşısında yeni vəzifələrin qoyulduğunu və fəaliyyət dairəsinin genişləndiyini, məhsul istehsalçılarının kooperasiyalar şəklində birləşmələrini, ölkədə yeni əkin sahələrinin torpaq dövriyyəsinə cəlb edildiyini və aqrar sektorun maşın-traktor parkının daha müasir kənd təsərrüfatı texnikaları ilə yeniləndirilməsinin vacibliyini nəzərə alaraq təsdiq olunmuş bölgüyə, əlavə kənd təsərrüfatı texnikalarının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə Prezidentin Ehtiyat Fondundan, dövlət</p>			+	İcrası davam edir

			<p>büdcəsindən və dövlət büdcəsinin Ehtiyat Fondundan “Aqrolizinq” ASC-yə bu məqsədlərə ayrılmış 40,0 milyon manat büdcə vəsaiti və Səhmdar Cəmiyyətin təkrar istifadə vəsaitləri hesabına 2014-cü ilin hesabat dövründə 64.73 mln manat dəyərində 3681 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları alınmış və indiyə qədər onların 3457 ədədinin, o cümlədən müasir tələblərə cavab verən 492 ədəd taxılıyğan kombayn, 1085 ədəd traktor, 1880 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikalarının respublikaya gətirilməsi təmin edilərək böyük əksəriyyəti kənd təsərrüfatı məhsulları istehsalçıların istifadəsinə verilmiş, Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2014-cü il tarixli 884 nömrəli Sərəncamı ilə kənd təsərrüfatı texnikasına ehtiyacı ödəmək üçün Prezidentin Ehtiyat Fondundan Səhmdar Cəmiyyətə ayrılmış 8.0 mln manat büdcə vəsaiti hesabına Gəncə Avtomobil Zavodundan “Belarus” markalı traktorların alınması məqsədi ilə satınalmalar proseduruna başlanılmışdır.</p> <p>Müqavilə şərtlərinə uyğun olaraq kənd təsərrüfatı texnikalarının respublikaya gətirilməsi davam etdirilir.</p> <p>Hesabat ilində “Aqrolizinq” ASC tərəfindən yeni alınmış, aqroservis filiallarının istifadəsində olan və anbar qalığı da nəzərə alınmaqla 3883 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 589 ədəd taxılıyğan kombayn, 1336 ədəd traktor, və 1958 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları Səhmdar Cəmiyyətin rayon aqroservis filiallarının istifadəsinə və mülkiyyət formasından asılı olmayaraq 1929 nəfər</p>				
--	--	--	---	--	--	--	--

			<p>hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır.</p> <p>“Aqrolizinq” ASC-nin fəaliyyətinin təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri də lizinq fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsi və özəl aqroservis müəssisələrinin yaradılmasının dəstəklənməsidir. Burada Səhmdar Cəmiyyətə məxsus kənd təsərrüfatı texnikalarının fiziki və hüquqi şəxslərə lizinqə verilməsində əlavə güzəştlərin edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin əvvəllər alınmış, yeni alınan , lizinqə verilən və lizinq yolu ilə satılan texnikaların dəyərində 40 faiz güzəştin tətbiq edilməsi təklifinin qəbul olunması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 273 nömrəli qərarına əsasən rəsmiləşdirilməsi öz müsbət rolunu oynamışdır. Belə ki, 2014-cü ilin hesabat dövründə 57.6 mln manat dəyərində 3345 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 217 ədəd taxılıyğan kombayn, 1307 ədəd traktor və 1821 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları mülkiyyət formasından asılı olmayaraq 1929 nəfər hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır. Təkcə cari ilin hesabat dövründə kənd təsərrüfatı məhsulları istehsalçılara lizinqə verilmiş və ya lizinq qaydasında satılmış kənd təsərrüfatı texnikalarında 2013-cü illə müqayisədə 37.4 faiz, o cümlədən taxılıyğan kombaynlar üzrə 57.2 faiz, traktorlar üzrə 47.7 faiz və digər kənd təsərrüfatı texnikaları üzrə 29.1 faiz, lizinq alanların sayında isə 33.6 faiz artım olmuşdur.</p>				
--	--	--	---	--	--	--	--

			<p>Ümumiyyətlə, “Aqrolizinq” ASC tərəfindən 2005-2014-cü illərdə 20985 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 1815 ədəd taxılıyğan kombayn, 6304 ədəd traktor və 12866 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları alınmış, indiyə qədər onların 20676 ədədinin gətirilməsi təmin edilmiş və 212.1 mln manat dəyərində 14564 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 527 ədəd taxılıyğan kombayn, 5241 ədəd traktor və 8796 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları 8415 nəfər hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır.</p> <p>Digər tərəfdən, Səhmdar Cəmiyyət məhsul istehsalçılarından kiçik pay torpaq sahiblərinin, xırda ailə və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyalar şəklində birləşməsi və onlara aqrotexniki xidmətlərin göstərilməsini diqqət mərkəzində saxlamaqla yanaşı, bu birləşmələr nəticəsində günün tələblərinə çevrilən özəl aqroservislərin yaradılmasını da dəstəkləməkdə davam edir. Qeyd etmək kifayətdir ki, tək cəri ilin hesabat dövründə Cəmiyyətin rayon aqroservis filiallarının istifadəsində olan 7.7 mln manat dəyərində 133 ədəd taxılıyğan kombayn, 100 ədəd traktor və 204 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları özəl aqroservis xidmətləri göstərmək məqsədi ilə 230 nəfər fiziki və hüquqi şəxslərə lizinqə verilmişdir və bu istiqamətdə işlər davam etdirilir.</p>				
--	--	--	--	--	--	--	--

1.6.18	<p>Kənd təsərrüfatı məhsulları istehsalçılarının güzəştli qiymətlərlə aqrokimyəvi maddələr və pestisidlərlə təminatının yaxşılaşdırılması</p>	KTN	2011 2015	<p>Kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının ən vacib amillərindən biri olan torpağın münbitliyinin qorunub saxlanması, onun tələb olunan mikroelementlərlə qidalandırılmasının təmin edilməsi və aqrotexniki qulluğun vaxtında aparılmasının vacibliyini nəzərə alan Səhmdar Cəmiyyət şumun aparılması, səpinin və becərmə işlərinin həyata keçirilməsi zamanı aqrar sektorun mineral gübrələrə olan tələbatının ödənilməsini və müvafiq qaydalara uyğun güzəştli satışını daim diqqət mərkəzində saxlamışdır.</p> <p>Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarına əsasən “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılara satılan mineral gübrələrin dəyərində edilən güzəştlərin 50 faizdən 70 faizə və onun dəyərinin yuxarı həddinin 80 manata qaldırılması məhsul istehsalçıları tərəfindən rəğbətlə qarşılanmış və bununla əlaqədar mineral gübrələrə olan əlavə tələbatın ödənilməsi üçün Səhmdar Cəmiyyət tərəfindən hesabat ilində bu məqsədlər üçün nəzərdə tutulmuş 10.0 mln manat büdcə və 16.74 mln manat təkrar istifadə vəsaiti hesabına 26.74 mln manat dəyərində 72.62 min ton, o cümlədən 60.0 min ton ammonium nitrat (azot), 4.0 min ton ammofos, 4.0 min ton nitroammofoska, 4.0 min ton superfosfat, 250 ton ammonium sulfat və 370 ton kalium xlor gübrələrinin alınması üçün birbaşa müqavilələr bağlanmış, artıq onların tam həcmdə respublikaya gətirilməsi təmin edilmişdir.</p>		+		İcrası davam edir
--------	--	-----	--------------	---	--	---	--	-------------------

				<p>Hesabat dövründə 16.39 mln manat dəyərində 38.8 min ton mineral gübrələrin, o cümlədən 33.51 min ton ammonium nitrat (azot), 0.52 min ton superfosfat, 1.19 min ton nitroammofoska, 3.26 min ton ammofos, 130 ton kalium xlor, 188.2 ton mikrogübrələrin və 27.6 min manat dəyərində 3.63 ton pestisidlərin güzəştli satışı təmin edilmişdir.</p> <p>Onu da qeyd etmək lazımdır ki, bu gün aqrar sektorun mineral gübrələrə olan illik tələbatı qeyd olunan rəqəmlərdən dəfələrlə çoxdur.</p>				
1.6.26	İstehsal olunan kənd təsərrüfatı məhsullarının istehlakçılara çatdırılması məqsədi ilə yerlərdə tədarük-satış bazalarının yaradılmasının dəstəklənməsi	KTN İSN MN	2011 - 2015	<p>Tədbirin icrası ilə bağlı "Aqrolizing" ASC Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsi çərçivəsində təkliflərini 25.01.2013-cü il tarixli ASC/1-43 nömrəli və 20.02.2013-cü il tarixli ASC/1-74 nömrəli məktublarla Kənd Təsərrüfatı Nazirliyinə təqdim etmişdir.</p>				